

7 dekabr 2018-ci il

Yuri Lujkov: Heydər Əliyev böyük qəlbli insan idi

Dahi insan Heydər Əliyev haqqında xatirələrimin əvvəlində çox sevdiyim ölkənin - Azərbaycanın vətəndaşlarını salamlamaq istəyirəm: "Salam, əziz azərbaycanlı dostlarım!"

Mən Heydər Əliyev haqqında danışmaq istərdim. Çünkü Heydər Əliyev görkəmli şəxsiyyət idi. Özü də təkcə postsovet məkanında yox. Mən uzun illər sənaye sahəsində işləmişəm, Sovet İttifaqının ali dövlət hakimiyyəti organları ilə illər boyu qarşılıqlı fəaliyyətdə olmuşam və Heydər Əliyevi hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında çox danışmaq olar, bununla belə, düşünürəm ki, hərəfəli, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə ve ele bu səbəbdən dərin dövləti təfəkkürünə görə bu bənzərsiz insanın obrazını tam açmaq üçün vaxt çatmaz.

O, nadir potensiala malik insan idi. Tutduğu vəzifəsinə görə həm təhlükəsizlik, həm də təsərrüfat məsələləri ilə çox ciddi məşğul olan bənzərsiz şəxsiyyət idi. Mən bilirdim ki, Heydər Əliyevin əsas təhsil mülki sahəyə aiddir. O, məmarlığa, iqtisadiyyata dərindən bələd idi... Həmin illərdə onun çalışdığı simasız hökumətdə olduqca nəzərəçarpan figür idi.

Heydər Əliyevin sovet hökumətinin ali rəhbərliyində işlədiyi beş il ərzində biz onun potensialına, həminin heyrləndirən yaddaşına, təsərrüfatlılıq təfəkkürünə dönen-dönen müraciət edirdik. O, dövlətin, ölkə iqtisadiyyatının inkişafına kömək edirdi.

Deməliyəm ki, yeni dövr onun üçün facieli illər idi... 1990-ci il 20 Yanvar hadisələri... Bu hadisələr Heydər Əliyevi çox həyəcanlandırdı. Şəxsiyyətinə və baxışlar sisteminə, təfəkkürünə, prinsiplerine, məqsədlərinə təsir göstərən bu hadisələr onu Sovet İttifaqı rəhbərliyinin, ilk növbədə, Mixail Qorbaçovun ümumən yanaşı yaşayan ki yaxın millet - azərbaycanlılar ve ermənilər arasında yaranmış problemlərə dair etməyi, münaqişəni sühə yolu ilə nizamlamağı bacarmamasına qarşı etiraz səsini ucaltmağa vadar etdi. Sovet rəhbərliyi, çox ehtimal ki, dövləti məsələləri həll etməyə qabil olmaması səbəbindən bu problemləri çözə bilmədi, bəlkə də bunu istəmədi, vəziyyəti idarə etməyi, qan tökülməsini dayandırmağı bacarmadı.

Heydər Əliyev bu hadisələrə görə çox əzab çəkirdi. Bunu dəfələrlə mənə demişdi. Bu əzablar 1991-ci ildə onun Sov.İKP sıralarından çıxmazı ilə neticələndi. Bu qərar dövlət hakimiyyəti organlarının yürütdüyü siyasetə qarşı çox güclü etiraz kimi səsləndi.

Sonra Sovet İttifaqı süqut etdi, onun yerində Azərbaycan da daxil olmaqla müstəqil dövlətlər formalaşdı. Bütün bunlar siyasi və xüsusən təsərrüfat-iqtisadi baxımdan çox mürəkkəb və qarqaşlışlı şə-

The screenshot shows a news article from the Moscow-Baku.RU website. The main headline is 'ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев - человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова (видео)'. Below the headline is a video thumbnail featuring Yuri Lujkov. To the left, there is a sidebar with various news snippets. On the right, there is a 'Самое популярное' (Most Popular) section with several bullet points and a 'Наши видеопроекты' (Our video projects) section at the bottom.

Dekabrin 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünyasını dəyişdiyi gündən 15 il keçir. "Moskva-Baku" portalında Moskvanın keçmiş meri Yuri Lujkovun bu böyük siyasi xadim haqqında xatirələri dərc olunub. AZERTAC həmin materialı təqdim edir.

Heydər Əliyev haqqında söz

raitdə baş verirdi. Sonra Elçibey peyda oldu. Mən onunla görüşdüm və bir məqamı hələ də təəccübə xatırlayıram ki, Elçibey mənimlə tərcüməçi vasitəsilə danışmağa başladı. Halbuki mən ərzaq məsələlərinin həllində Azərbaycana kömək etməyə gəlmişdim... Elçibey tərəfindən bu cür nümayişkarana hərəkətin heç yeri deyildi. Azərbaycan xalqı onu həqiqi dövlət rəhbəri kimi qəbul etmədi və 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı.

Heydər Əliyev özünün çox böyük potensiala malik olduğunu dərk etse də, o vaxta qədər bəlkə də ölkə rehbərliyinə qayitmaq fikrində deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıtdı!

Bundan sonra mənim Azərbaycanda görüşlərim çox olub. Heydər Əliyevin hakimiyyətə qayitması sayəsində Azərbaycan sürətlə dırçelədi. Nəyin hesabına? Heydər Əliyevin müdrikiyi hesabına. Heydər Əliyev strateq idi, o düzgün başa düşürdü ki, iqtisadiyyati inkişaf etdirmək, ərzaq təminatı üçün, xalqın yaşaması, tikinti, sənaye və bütün başqa sahələrin inkişafı üçün vəsait əldə etməyə imkan verəcək təsərrüfatı inkişaf etdirmək lazımdır.

Heydər Əliyevin daha bir keyfiyyəti haqqında danışmaq istəyirəm. Heydər Əliyev öz xalqının oğlu, millətin lideri idi.

Azərbaycanı inkişaf etdirmək, onun suverenliyini möhkəmləndirmək məşğul olan Heydər Əliyev, eyni zamanda, Rusiya ilə, rus xalqı ilə əlaqələri heç vaxt, heç bir vəchle itirmək istəmirdi. Xalqlarımız on illiklər boyu birgə olub. Biz faşizmə qarşı birlikdə vuruşmuşuq. Böyük Vətən müharibəsi illərində Bakı bütün hərbi texnikanın yanacaqla temin olunması məsələlərinin helline kömək edib. Əbəs deyil ki, almanlar neft mədənlərini elə keçirmək üçün Bakıya can atırdılar. Bu gün biz ortaq tariximizi yadda saxlamalıyıq. Əger bu gün bir-birimizə - Azərbaycanın və Rusyanın bir-birinə yaxın xalqlarına kömək göstərmək üçün bizim az da olsa imkanımız varsa, bunu etməliyik.

Bakıda Moskva Günləri keçiriləməsi ilə əlaqədar Heydər Əliyev dəfələrlə bizim hakimiyyət organlarını Bakıya dəvət edirdi. Belə günlər həmisi böyük dostluq, qardaşlıq bayramlarına çevrilirdi. O özü şəxşən bu tedbirlərde iştirak edir, həmin vaxt dıqqət mərkəzində olan zallarda həmisi mənim yanımıda əyləşirdi. Bu tedbirlərde xalqlarımızın dostluğu davam edir, təsdiqlənirdi.

Bu gün sizinle böyük dövlət xadimi haqqında danışırıq. Sovet İttifaqı dağıldan sonra yaranmış dövlətlərin rəhbərləri arasında öz xalqı üçün Heydər Əliyev qədər çox iş görmüş, yeni ölkənin inkişaf

etməsi üçün əlindən gələni etmiş insanlar çox deyil, ola bilsin, daha birini, ən çoxu ikisini göstərmək olar, onların adlarını çəkməyəcəyim. Amma mənim nəzərimdə və yaddaşımmda Heydər Əliyev bir nömrəli rəhbərdir.

Biz Heydər Əliyev haqqında ölkənin rəhbəri kimi danışanda onu, ilk növbədə, şəxsiyyət kimi, güclü iradə sahibi, irediye baxan, hamidən uzağı görünen bir insan kimi qəbul edirik. Ona görə ki, belə də olmalıdır. Lider öz xalqını səslədiyi gələcəyi görməlidir. Lider mərd insan olmalıdır. Lakin daha bir məqamı qeyd etməsəm, Heydər Əliyev obrazı yarımcı olar...

Sizə bir əhvalat danışım... Zənimcə, Azərbaycanda bunu hamiltir.

Heydər Əliyev gözəl ailə başçısı idi. Onun həyat yoldaşı Zərifə Əziz qızı Əliyeva gözəl qadın idi. Zərifə xanım həyatdan çox tez getdi və bu, Heydər Əliyevi çox sarsıldı, çox kədərləndirdi. Zərifə Əziz qızı əvvəlcə Moskvada, Novodeviçye qəbiristanlığında dəfn edilmişdi. Heydər Əliyev hər həftə vaxt tapan kimi Novodeviçye qəbiristanlığının qəlbində əbədi yaşamalıdır. Belə insanlar tarixdə iz qoymaya bilməzler, onlar tarixdə öz yerini tutmalı və təkcə hansısa bir ölkənin ali rəhbərləri üçün deyil, bütün sadə adamlar üçün, həm Azərbaycanın, həm də əvvəllər Sovet İttifaqı adlanan böyük məkandakı bütün dövlətlərin sakinləri üçün nümunə olmalıdır.

mi üçün belə incə hissələr, ailəsinə bu cür münasibət tamamilə qeyri-adı təsir bağışlayır.

Sizə daha bir əhvalat danışım. Bunu yalnız Heydər Əliyevlə mən bilirdik. Bir də, yəqin ki, onun ailə üzvləri, uşaqları bilsər. Biz Heydər Əliyevlə yaxın dost idik. Bir dəfə o, Moskva ilə əlaqələri inkişaf etdirmək üçün məni Azərbaycana, Bakıya dəvət etdi. Bakıya belə sefərlərimin birində ona qeyri-adı hədiyyə getirdim. Mən onun xanımının büstünü tapmışdım. Heydər Əliyev bu büstün olmasına bilmirdi. Kifayət qədər böyük tunc büst Zərifə xanımın sağlığında hazırlanmışdı. Bu büstü mənimlə çox yaxın münasibətdə olan məşhur heykəltərəşin emalatxanasında tapmışdım. Heydər Əliyevin dəvəti ilə Bakıya gəldim. Məni müşayiət edən adamlardan xahiş etdim ki, bu büstü Heydər Əliyevlə görüşəcəyim yerin yaxınlığında bir otağa qoysunlar. Heydər Əliyev söhbətdən sonra soruştı ki, indi və bu axşam planları necədir? O, həmin gün axşam da mənimlə söhbət etmək istəyirdi. Dedi ki, hökumət üzvləri ilə görüşüb bizim ticari-iqtisadi əlaqələrimizə aid məsələləri müzakira etmək, sonra Mədəniyyət Nazirliyində olmaq istəyirəm. Heydər Əliyev dedi: "Yaxşı, onda axşama qədər". Mən ona müraciət etdim: "Heydər Əliyev, yox, size daha bir hədiyyə etmək istəyirəm". O cavab verdi: "Bu nəyə lazımdır, onuz da biz yaxınıq, qarşılıqlı münasibətlərimiz yaxşıdır. Hədiyyə nəyə gərəkdir? Məncə, bizim münasibətlərimizdə bütün bunlar artıqdır". Mən dedim: "Heydər Əliyev, gəlin qonşu otağa keçək və düşünürəm ki, bu hədiyyəni nə üçün etmək istədiyimi başa düşərsiniz".

Biz qonşu otağa keçdik. Mən Zərifə Əziz qızının büstünün üstündəki örtüyü götürdüm və ... Heydər Əliyevin gözlərindən axan yaşı, sonra onun hönkurməsini gördüm.

Bilirsizmi, o, öz məhəbbətini gördü, gördü ki, bu sevgi fiziki baxımdan ölüb keçə də, belə gözəl maddi təcəssümü təpib... Bütün bunlar məni də çox həyəcanlandırdı. Mən anladım ki, qarşımıda insanın nəinki emosiyalarla malikdir, o, öz həyat yoldaşını, övladlarını, xalqını həqiqi mənada sevən insanı. Ulu Tanrı Heydər Əliyevə təkə müraciət, güclü dövlət təfəkkürü bəxş etməyib. Bununla yanaşı, bir daha təkrar edirəm, o, insanların taleyi gərəkliyənə görə bizim zəmanədə heç kimlə müqayisə edilə bilməyəcək dərəcədə narahatlıq hissi yaşayın, adı böyük hərfə yazılan insandır. Onun xatirəsi, təkə olunların deyil, bizim xalqlarımızın qəlbində əbədi yaşamalıdır. Belə insanlar tarixdə iz qoymaya bilməzler, onlar tarixdə öz yerini tutmalı və təkcə hansısa bir ölkənin ali rəhbərləri üçün deyil, bütün sadə adamlar üçün, həm Azərbaycanın, həm də əvvəllər Sovet İttifaqı adlanan böyük məkandakı bütün dövlətlərin sakinləri üçün nümunə olmalıdır.